

TƏSVİRİ

[Çay burulma Machine](#) əsasən çay yarpağı büküm iş üçün istifadə olunur. Bükmə maşınının funksiyası fərqli çay yarpaqları üçün fərqlidir.

Vida çubuğu oblique açılış dizaynı, barelin qapağı yuxarı qalxdıqda avtomatik olaraq dönəcək, səmərəliliyi artırır, yuvarlanan diskin bənzərsiz dizaynı və yuvarlanan çubuğun meyl açısı, digər şirkətlərlə müqayisədə sürət 30% artır.


Kiçik və orta yayma maşınının qapağının bənzərsiz dizaynı, zolaq tipli çayın nisbətini artırmaq üçün döndərilə bilər.

AVANTAJI

1. Disk, diş çubuğu, lülək və qapaq paslanmayan poladdan hazırlanmışdır;
2. Tək qollu təzyiqli qaldırma, istifadəsi asan və yığcam;
3. Kürək və kova bucağının peşəkar dizaynı çayın formalaşma sürətini daha sürətli edir;
4. Purlinlərin hündürlüyü dizaynı birdəfəlik qalıbdən əmələ gəlir ki, zolaqların hündürlüyü və bucağı vahid olsun, çay zolaqları daha yığcam və gözəldir.

PATLAYAN GÖRÜNÜŞ

助力 1050000



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	Eninə qol	..	Dəstək sütunu
..	Barel örtüyü	..	Yuvarlanan disk
..	Paslanmayan poladdan baraban	..	Əl çarxı
..	Krank	..	Dəstək çərçivəsi
..	Transmissiya qutusu	..	Çay boşaltma qolu
..	Transmissiya kəməri	..	Çay çıxışı
..	Sürücü motor	..	Dəstək ayağı

TƏTBİQ

[Çay Bükmə İşləmə Maşını](#) qara / yaşıl / oolong / ağ / qaranlıq / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay bükülmə emal maşınının](#) texniki siyahısı:

Model	DL-6CRT-50	
Ölçü	Ölçülər 1020 * 1100 * 1300 mm	
Giriş gərginlikli	380V / 50Hz	
Çay diskinin diametri	1000 mm	
Barrel diametri	500 mm	
Barel hündürlüyü	280 mm	
Uyğun motor	Güc	2.2 kVt
	Sürət	1400 RPM
	Nominal gərginlik	380 V
Barrel sürəti	60 devir	
Ağırlıq	280 kq	
Paket başına maksimum tutum	20 kq / partiya	
Yaşıl çay tutumu	20-200 kq / saat	
Qara çay tutumu	20-40 kq / saat	

[Çay bükülmə emal maşınlarının](#) hamısının spesifikasiyası .

Model	Barel Çapı	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq / partiya
6CRT-30	30 sm	21 sm	5 kq / partiya
6CRT-35	35 sm	26 sm	8 kq / partiya
6CRT-40	40 sm	25 sm	11 kq / partiya
6CRT-45	45 sm	28 sm	15 kq / partiya
6CRT-50	50 sm	28 sm	20 kq / partiya
6CRT-55	55 sm	40 sm	35 kq / partiya
6CRT-65	65 sm	48 sm	60 kq / partiya

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat



Hər bir maşının ən keyfiyyətli çay hazırlaya bilməsi üçün yuvarlanan barel ilə hər bir maşının yuvarlanan diski arasındakı məsafə fərqlidir.



Dəzgahın dayaq hissəsi möhkəm və dayanıqlı olan çuqundan hazırlanır.



Yuvarlanan barelin yksk dizaynı ay yarpaqlarının dmsinin qarsını ala bilr.



Alt boşaltma sapı dizaynı, sapı yumşaq bir şəkildə itələyin, çay asanlıqla düşə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 545
10/5/2015

Tea Rolling Machine

DL-6CRT-50

Voltage : 220V 380V

Power : 2.2 kw

Barrel Diameter : 50 cm

Barrel Height : 28 cm

For All Kind Tea

20 kg Per Batch

40-200 kg per hour

Stainless Steel Type

L:102cm W:110cm H:130cm



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

 **Assistant**
_Delix Tea Machine



DELIJX.COM

 Assistant
Deli Machine



DELIJX.COM



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓